

**AQİL HACIYEV**

**Poeziyadan nəsrə  
(Mir Cəlal nəsrinin poetik  
əsasları)**

**B A K I-2011**

AQİL HACIYEV

Anlı - 261271

**Poeziyadan nəsrə  
(Mir Cəlal nəsrinin poetik  
əsasları)**


M.F.Axundov adı şək  
Azerbaycan Mili  
Kitabxanası

B A K I-2011

Elmi redaktor: Nizami Cəfərov  
AMEA-nın müxbir üzvü, professor

Rəyçilər: Qara Namazov  
filologiya elmləri doktoru, professor

Əmirxan Xəlilov  
filologiya elmləri doktoru, professor



Mir Cəlal. 1920-ci illərin sonu (25, s.21)

Poeziyadan nəşrə  
(Mir Cəlal nəşrinin poetik əsasları)

Azərbaycanın 1920-ci ildən başlayan sovetləşdirilməsi həmin illərin ədəbi prosesində də önemli dəyişikliklər etdi. Bu, çoxəsrlıq ənənələrə malik olan və həmin dövrə cərəyan edən proseslərin, həqiqətən, inqilabi dəyişikliklərə gətirib çıxardığı poeziyada xüsusilə hiss edildi. İctimai-siyasi həyatda Rusiyada çarizmİN süqutu, Azərbaycan Xalq Cumhuriyyəti dövründə milli dövlətciliyin bərqərar edilməsi və onun zor gücünə devrilmasından sonra bolşeviklərin hakimiyyəti əla keçirmələri kimi hadisələrlə bağlı olan köklü dəyişikliklər yeni mövzular, ideyalar, yeni poetik üslub doğurmaya bilməzdı.

Azərbaycan sovet ədəbiyyatşunaslığında dəfələrlə belə bir fikir səsləndirilmişdi ki, 1920-ci illərin ortalarından etibarən milli ədəbiyyatda, xüsusən milli poeziyada yeni nəşlin təmsilçilərinin sədasi daha ucadan eşidilməyə başlamışdır. Bu, o zamankı milli ədəbiyyatın bir çox təmsilçilərinin ya 1917-1920-ci illərdə baş verən hadisələr zamanı həlak olduğu (Abbas Səhhət, Firudin bəy Köçərli, Bayraməli Abbaszadə, Mir Fəttax Müsəvi), bir qisminin ölkəni tərk etdiyi (Əhməd Cəfəroğlu, Almas İldrim, Məmməd-Əmin Rəsulzadə, Əziz Şərif, Məhəmməd Ağaoğlu), digərlərinin isə cərəyan edən hadisələrin təsiri altında ədəbi fəaliyyətdən uzaqlaşlığı (Nağı Nağıyev, Neymət Hacıyev, Ömər Faiq Nemanzadə, Şəkili Əfəndizadə) bir dövr idi.

Azərbaycan poeziyasının adı çəkilən yeni dalğasının təmsilçilərinin eksəriyyəti hətta belə ekstremal şəraitdə də Şərqi, o cümlədən Azərbaycan ədəbiyyatı üçün ənənəvi olan mövzular, metod və üsullara sadıq qalmışdı. Bu baxımdan, gələcək xalq şairi Süleyman Rüstəmin iki etirafı səciyyəyədir: «Ədəbiyyat cəbhəsinə 23-cü ildə atıldım. Şeirimin ilk gülüşü ağlamaq oldu. İl yarım ağladım, sizladım» (4, s.

6); «...bizi ismayıl hikmətlərin, cənnətilərin, səməd mənsurların vahiməsi basmışdı» (5, s. 21).

XX əsr Azərbaycan poeziyasının parlaq nümayəndəsi, xalq şairi Səməd Vurğunun aşağıdakı açıqlaması da S.Rüstəmin fikirlərlə səsləşir: «O zaman biz gənc şairlərdən bir çoxu xırda burjua poeziyasının bədbinlik və düşkünlük ifadə edən poeziyاسının təsirindən həle tamamilə yaxamızı qurtara bilmədik. Poeziyada köhnəliyə, bize yabançı olan hallara qarşı mübarizəni şiddətləndirməkə bərabər, eyni zamanda öz şuurumuzdakı köhnəlik qalıqlarını təmizləmək, onlara üstün gəlmək lazımdı» (6).

Əgər sonralar gənclik ehtiraslarını üstələyərək, inqilabi proletar poeziyasının ön sıralarında yer ala bilmiş tanınmış sovet şairləri Süleyman Rüstəmlə Səməd Vurğun poeziyada ilk addımlarını keçmişin poeziyasını örnek kimi götürməklə atmışdılarsa, onda həmin dövrün digər şairləri barədə nə demək olar?

Bu dövrün yeni dalğa şairlərinin bir çoxu üçün yeganə etalon, təqəlid obyekti məşhur rus sovet şairi, sovet poeziyasının tanınmış lideri, inqilabın carçası Vladimir Mayakovskinin yaradıcılığı iddi. Yaranmaqdə olan Azərbaycan sovet poeziyası nümayəndələrinin onun inqilabi pafosla fərqlənən yaradıcılığını çox diqqətlə öyrəndikləri məlum faktdır. 1920-ci illərdə Vladimir Mayakovskinin Azərbaycanda dəbə olmasının səbəblərindən biri da onun 1926 və 1927-ci illərdə iki dəfə Bakıya gəlməsi, Azərbaycana bir neçə şeir həsr etməsi, yazarlarımıza görüşləri və səhbətləri iddi. Bu görüşlərixtarıtların Süleyman Rüstəm yazdı: «Mayakovski poeziyası ilə 1925-ci ildən tanışam. Ədəbiyyatda ilk addımlarından daim onun yaradıcılığına dərin ehtiram olub: o zaman rus proletar şairlərindən öyrənirdik. Sağlam, yeni ruh, onların poeziyasına xas olan yeni görüntüler şairlərimizə böyük təsir göstərirdi. O zaman Moskvadan Bakıya tez-tez şair və yazıçılar gelir, bize dostcasına kömək edirdilər... Nəhayət, 1927-ci ilin

dekabrında Bakıya Mayakovski geldi... Moskvada yaşamasına baxmayaraq, o, ədəbiyyatımıza və Bakıya yaxından bələd idi. Söhbət canlandı. O, yaradıcılığa yeni başlayan yazıçılara ciddi, qayğıkeş şəkildə işləməyin mü Hümlüyündən, ədəbiyyatın geniş kütlələr arasında yayılması üçün fəhlə rayonlarında ədəbi axşamlar keçirməyin zəruriliyindən danışdı» (7).

1920-ci illerin ikinci yarısından etibarən Vladimir Mayakovskinin Azərbaycan poeziyasına faydalı təsiri barədə o dövrün məşhur Azərbaycan şairləri yuxarıda adlarını çəkdiyimiz Süleyman Rüstəm (8) və Səməd Vurğun (9), eləcədə Rəsul Rza (10), Məmməd Rahim (11) və Osman Sarıvəlli (12) yazmışdır.

Öz növbəsində, şairlərin şəxsi etirafları haqqında da nişan dövrdə yaşayıb-yaradan şairlərimizin poeziyasında V. Mayakovskinin təsirinin izlərini axtaran və tapan Azərbaycan sovet ədəbiyyatşunasları üçün ilkin təkan oldu.

Bu tədqiqatlardan malum olur ki, 1920-ci illerin ikinci yarısı Azərbaycan poeziyasının bir çox nümayəndələri ədəbiyyata keçmiş mövzuların məddahları kimi daxil olsalar da, yanılmalarını aradan qaldırır və V. Mayakovski poeziyasının təsiri altında yeni həyatı tərənnüm etməyə başlayırdılar. Bu gün postsovet Azərbaycanında inamla deyə bilərik ki, həmin dövr Azərbaycan poeziyası nümayəndərinin əksəriyyətinin yaradıcılıq yolu məhz, təxminən, həmin şəkildə formalaşırıldı. Lakin istisnalar da vardi.

Belə ki, Mir Cəlal Azərbaycan poeziyası tarixinə tamamilə başqa cür qədəm qoydu. Onun haqqında çoxlu monoqrafiya, dissertasiya, ədəbi-tənqidi məqalə yazılsa da, milli ədəbiyyatımızın bu klassikinin rəngarəng yaradıcılığına həsr olunan çoxsaylı araşdırımlar sırasında onun poetik yaradıcılığını öyrənən birçə dənə də olsun tədqiqatın olmaması təccüb doğurur. Mir Cəlalın zamanın özünə-məxsus rəmzinə çevrilən nəşri onun poeziyasını o dərəcədə kölgədə qoydu ki, ədibin yaradıcılığının bu qolu demək olar

ki, tamamilə unuduldu. Məsələn, Mir Cəlalın 1998-ci ildə qeyd olunan 90 illiyi ilə əlaqədar onun haqqında xatirələr yanan Azərbaycan filoloqlarının müxtəlif nəşillərinin iyirmi təmsilcisindən yalnız biri – professor Yaqub İsmayılov Mir Cəlalın poetik yaradıcılığını ötəri qeyd etmişdi: «Mir Cəlal ədəbiyyatda 1928-ci ildə şeirlə gəldi», və dərhal, sanki üzr istəyərək, yazmışdır: «Amma bədii istedadı 1930-cu ildə yazış-yaratdığı nəşr növündə parlادı» (18, s. 74).

Mir Cəlalın şair fəaliyyəti haqqında aşağıda qeyd olunan möhtəbər nəşrlərin medalyonlarında da bir kəlmə belə deyilməmişdir - «Oçerk istorii azerbaydjanskoy sovetskoj literaturi» (14, s. 211-221), «Azərbaycan sovet ədəbiyyatı tarixi» (15, s. 322-327), «Azərbaycan yazıçıları. Ensiklopedik məlumat kitabı» (17, c. 333-334), son nəşrlərdən olan 2007-ci ildə Bakı Dövlət Universitetinin nəşriyyatında işıq üzü görən «Müasir Azərbaycan ədəbiyyatı» (20).

Bütün bunların nəticəsi kimi, Bakı Dövlət Universitetində keçirilən və Mir Cəlalın 100 illiyinə həsr olunan elmi konfransda (aprel, 2008-ci il) edilən və elmi redaktorlarından biri olduğumuz xüsusi topluda çapdan çıxan 94 (!) məruzənin heç birində onun şeirləri barədə bir kəlmə belə deyilmədi.

Halbuki yaziçinin özünün tərcüməyi-halına, ən yaxın ədəbi əhatəsinin onun yaradıcılığına həsr olunmuş əsərlərinə müraciət Mir Cəlalın poetik ırsinə fərqli şəkildə nəzər salmaq imkanı verir.

Ədəbiyyata gəlişi barədə tərcüməyi-halında Mir Cəlal özü yazırı: : «1926-1927-ci illərdə pedaqoji texnikumun son sinfində oxuyunda mərkəzi qəzetləri, xüsusən «Gənc işçi»ni müntəzəm mütaile edir, özüm də arabir məqalelər yazırdım. «Gənc işçi»də rast gəldiyim ədəbiyyat səhifələri məni çox maraqlandırdı. Mən istayırdım orada yazam. Bir necə şeir qaralayıb, poçt ilə göndərdim, cavab çıxmadır... Bir dəfə Mayakovskinin «Zərbəçi marşı» adlı şeiri əlimə keçdi, onu oxudum və nədənse

tərcümə etmək fikrine düşdüm... Bir həftə sonra «Zərbəçi marşı» adlı tərcümə şeirim çıxdı. Bu mənim mərkəzi mətbuatda ilk yazım ididi»(18, s. 6).

Göründüyü kimi, artıq tanınmış nəşr ustası olan Mir Cəlal heç də ilk poetik qələm təcrübələrinən üz döndərmir, rus sovet şairi V.V.Mayakovskinin «Zərbəçilər marşı» şeirini tərcümə etməsi lə fəxr edirdi. Yeri gəlmışkən, bütün cəhdlərə baxmayaraq, nə 1920-ci illərin qəzetlərinin birində çap olunan həmin tərcüməni, nə də V. Mayakovski poeziyasının Mir Cəlala təsirini aşkarlamaq mümkün olmamışdır (yalnız bir istisna var ki, bu barədə daha irəlidə danışla-caqdır).

Mir Cəlalin milli poeziyaya gəlişi barədə göstərilən xatirələrini onun yaxın dostu, Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında birgə işləyidiyi həmkarı tənqidçi-ədəbiyyatşunas Cəfər Xəndan ədibin 1958-ci ildə qeyd olunan 50 illiyinə həsr edilmiş «Mir Cəlal» monoqrafiyasında təsdiq edir: «1924-28-ci illərdə Mir Cəlalin ədəbi-ictimai fəaliyyəti başlanır..., o, ilk şeirlərini nəşr edir» (12, s. 5).

Mir Cəlalin həmin yubileyinə həsr olunmuş səciyyəvi «Nasir dostuma» adlı şeirində həmyaşdı və yaxın dostu Süleyman Rüstəm onun ilk şeirləri haqqında daha ətraflı danışır. Beş bənddən ibarət olan bu şeirin ilk iki bəndində Mir Cəlalin poeziyasından, poetik istedadından söz açılır:

Gəldin şair kimi bizim bu əsre,  
Gözəllərdən dedin, eldən danışdın.  
Vəfasız! Nəhayət, bənd olub nəşrə  
Şair cəbhəsindən astaca qaçdın.

Bizdən qaçınsa da, uzaq olmadın,  
Hər sözün, hər cümlən bir saz kimidir.  
Yenə aramızda şairdir adın,  
Çünki nəşrin elə şeir kimidir.

Bizim zəmanədə əlli yaş nədir,  
Açıl, gül güneşli bir səhər kimi.  
Hələ nə vaxtındır, yaxşı düşün bir  
İndi dil açısan körpələr kimi.

Sözlərin şıp-şirin, duzlu, məzəli,  
Ürəkden güldürür oxuyanları.  
Böyük məhəbbətlə çəkir ireli  
Əmək cəbhəsində can qoynları.

Sadə ürəklərdə yandırıb çıraq,  
Qazandın ellərin mehəbbətini.  
Yaşa yüz il daha, unutma ancaq  
Molla Nəsrəddinin nəsiyyətini (13)

Bu lakonik, lakin əhatəli misralar Mir Cəlalin erkən lirikasının mövzularını açıqlayırlar, onun poetik istedadı barədə maraqlı məlumatlar çatdırır. Məlum olur ki, Mir Cəlalin lirikasında məhəbbət mövzusu (“gözəllərdən dedin”) ictimai-siyasi mövzularla çülgalaşırırdı (“eldən danışdın”). Onu da qeyd etmək lazımdır ki, Süleyman Rüstəm Mir Cəlalin nəşri lə poeziyasını çox uğurlu şəkildə qarşılaşdırır (“nəşrin elə şeir kimidir»).

Mir Cəlalin sitat getirdiyimiz tərcüməyi-hali, Cəfər Xəndanın ona həsr olunmuş monoqrafiyası və Süleyman Rüstəmin şeiri tam əsasla iddia etməyə imkan verir ki, 1920-ci illərin ikinci yarısında Mir Cəlalin şeirləri Azərbaycan ədəbi prosesində görkəmli yer tutmuşdur ki, həmin dövrdə «Azərbaycan şairlərinin əsərlərində gözə çarpan dərin nikbinliyin, mübariz-inqilabi əhvali-ruhiyyənin o zamankı rus proletar ədəbiyyatındaki inqilabi əhvali-ruhiyyə ilə səsləşməsi təsadüfi deyildi. Hər cür ələmdən, kedərdən üz döndərib yeni həyatın şən və mübariz ruhi ilə yaşayış yaratmaq, xalqı quruculuğa, zəhmətə və yeni ideal

uğrunda mübarizəyə səsləmək o zamankı poeziyamızda çox güclü idi» (16, s. 231).

Gənc Mir Cəlalın poetik təcrübələrinin məhz belə yönülü axarda inkişaf etdiyini deməyə də tam əsasımız var. Təəsüfle qeyd etməliyik ki, gənc Mir Cəlalın qələmə aldığı şeirlərdən ancaq dördü dövrümüzə golib çıxmışdır. Həmin şeirlər ədibin ən möhtəbər və geniş Bibliografiyası qeyd etdiyi kimi (19, s. 36) 1920-ci ilin məşhur jurnallarından olan «Qızıl Gəncə»(1), «Maarif yol»(2) və «İlk addimlar»da (3) çap edilmişdir.

Eyni vaxtda, qısa bir müddət ərzində yazılmış bu dörd şeirin hərtərəfli təhlili belə qənaətə qətirir ki, onların üçünü milli poeziyamızın tarixində analoqu olmayan özünəməxsus poetik silsilənin tərkib hissəsi kimi nəzərdən keçirmək olar.

Xronoloji baxımdan, bu silsilədə «Şimaldan səs» şeiri birinci çap olunmuşdur. Müəllifin qeyd etdiyi kimi, bu şeir «Azerbaycanda Sovet hakimiyyətinin qurulmasının 8-ci ildönümüne həsr edilmişdir» («Qızıl Gəncə» jurnalı, 1928, № 2, s. 13-14).

Müəyyən qədər forması ilə V. Mayakovskinin tonik poeziyاسının təsiri altında yazılmış bu şeirdə Mir Cəlal 1920-ci il hadisələrinə bolşevik baxısını açıqlamışdır. Şeirin doqquz sətirdən ibarət ekspozisiyasında müəllif lirik qəhrəmanın həyatı timsalında sədə insanların düşdükleri çıxılmaz durumu göstərir. Lirik qəhrəmanın məşəqqətli vəziyyətinin, əhatəsində olduğu əşyaların təsviri üçün istifadə olunan söz və ifadələrin seçimi də çox səciyyəvidir: «məhbəs», «məzar», «qaranolıq», «dəmir qəfəs», «dəmir divar», «daima ayıq canavar gözlü qartal», «ağır», «zəncir», «əzilmə», «səsim sörür», «varlığımin sonu».

Şeirin qeyri-adi kulminasiyası olan iyirmi iki misralıq ikinci hissəsində burada geniş sadə xalq kütlələri ilə eyniləşdirilən lirik qəhrəmanın həyatında və şüurunda baş verən dəyişikliklərdən danışılır. Bu dəyişikliklər Şimaldan - inqıab etmiş Rusiyadan gəlmişdir və əsərin adı da buna

ışarədir. Mir Cəlalin fikrincə, lirik qəhrəmanı və bütün zəhmətkeş xalqı oyadan və daha əvvəldə nəzərdən keçirilən ekspozisiyada təsvir olunan çıxılmaz durumdan xilas edən də elə məhz Şimalda səslənən və Azərbaycana gəlib çıxan həmin sədadır. Müəllif əmək adamının oyanışını, əsarətdən azad olmaq uğrunda mübarizəsinin məharətə təsvir edir və dil vasitələrindən bacarıqla, sənətkarlıqla istifadə bu işdə ona yardımçı olur («səs ucaldı, qəfəsi yارد», «qartalların üzü sarıldı» «qırılan zəncirin» pası töküldü, «mən... düzəldim, durdum, yönəldim», səs «sordu adımı, sarıdı qanadımı», «məhbəsimi dibinbən qazdı»).

Cəmi iyirmi üç sətirdə kulminasiyada müxtəlif semantik elemətlərin qovuşması şeirin mənasının dahada artırmasına xidmət edir.

Şeirin qeyri-adi epiloquunda – on iki sətirdən ibarət üçüncü hissəsində - ardıcıl şəkildə müəllifin Şimaldan gələn, sinfi düşmənlərlə ağır döyüşlərdə çarizmin rəmzinin – ikibaşı qartalın süqutuna nail olan beynəlmiləl ordunun sıralarına qoşulmasından, yeni həyat quruculuğunda iştirakından danışılır («Şimal internasional ordusuna qovuşdum», «əl-ələ tutuşdum», «daşdıq, üfuqları aşdıq», «coşduq», «təpik vurdub», «dünyanın əsasını qurduq»).

Burada işlənən şəxslə fellər lirik qəhrəmanın inqilabı mövqeyinin açıqlanması üçün xüsusi olaraq seçilmişdir.

İstifadə olunan indiki zaman felləri («Şimal internasional ordusuna qovuşdum», «əl-ələ tutuşdum», «daşdıq, üfuqları aşdıq», «coşduq», «təpik vurdub», «dünyanın əsasını qurduq») sanki lirik qəhrəmanın sıralarında olduğu, onun vətəninə azadlıq gətirən beynəlmiləl ordunun addımlarının əks-sədasıdır. Bütün bu hadisələr lirik qəhrəmana ilham verir, onun qəlbini optimizm hakim kəsilir. Müəllifin mətnə daxil etdiyi, xalqın yeni əhval-ruhiyyəsini əks etdirən fellər şeirdə yüksək əhval-ruhiyyənin yaranmasına xidmət edir («qartallar qərildi»,

«qat yerin dərniliyinə batdı», «burjuaziyanın həyat mexanizmi yatdı»).

Müəllif bu fellərlə həmin inkişafın nəticələrini əks etdirən felləri – bitmiş zaman fellərini məharətlə uzlaşdırır. Sonuncu qrupa daxil olan fellər («gərildi», «batdı», «yatdı») neqativ ekspressiyaya malik olmaqla, həm müəllifin, həm də onun lirik qəhrəmanının onların mənasından uzaq olduqlarını vurgulayır.

Gördüyüümüz kimi, Mir Cəlalın bizi gəlib çatan və yaradılığının ilk dövrlərinə aid şeirlərində poeziyada, adətən, olmayan, ümumiyyətlə, ona yabançı olan bəzi elementlər yer almışdır. Söhbət, ilk növbədə, süjet elementlərindən gedir (ekspozisiya, kulminasiya, epiloq). Fikrimizcə, Mir Cəlal poeziyasının qeyri-adiliyi və özünəməxsusluğunu məhz bunda – nəsrə istiqamətlənməsindədir. Bu bir növ nəsrli şeirdir. Söhbət ənənəvi mənzum şeirindən yox (onun mahir yazarlarından XIX əsr rus ədəbiyyatında İvan Turgenevin və XX əsr Azərbaycan ədəbiyyatında Gülhüseyn Hüseynoğluun adlarını çəkmək olar), söhbət məhz nəsrli şeirdən gedir.

Bu əsərlər orijinal mənzum şeirdirlərdir. Mir Cəlala Süleyman Rüstəmin yuxarıda xatırlanan xarakteristikasını («nəsrin elə şeir kimidir») bir qədər dəyişərək deya bilərik ki, onun «Şimaldan səs» şeiri poetikləşdirilmiş nəsrdir. Bizcə, Mir Cəlal milli poeziyanın inkişaf istiqamətini məhz bunda görürdü.

Qeyd etmək vacibdir ki, ilk dəfə «Şimaldan səs» şeirində sinaqdan çıxırlan və Azərbaycan poeziyası tarixinin tamamilə yeni olan bu üslub Mir Cəlalın bizi gəlib çatan və daha əvvəldə poetik silsilənin tərkib hissəsi adlandırdığımız daha iki şeirində də yer almışdır. Belə ki, ekspozisiya, kulminasiya və epiloq Mir Cəlalın cap edilərkən Gürcüstanın Batumi şəhərində 18 iyun 1928-ci ildə yazılışı qeyd olunan «Dənizin cinayəti» şeirində də var. Mövzu baxımından bu şeir «Şimaldan səs» şeiri, onun Azərbay-

canın inqilabdan sonrakı taleyində danışlan epiloqu ilə səslaşır. Səciyyəvidir ki, məşhur Qara dəniz kurortu olan Batumidə iyirmi yaşı gənc Mir Cəlalın diqqəti dənizin gözəlliyyinə, məşhur gürcü liman şəhərinə, bu diyarın ekzotik təbiətinə deyil, məşhur Azərbaycan inqilabçısının şərəfinə adlandırılan və Qara dənizdə qazaya uğrayaraq batan «Mustafa Sübhi» gəmisinə yönəlmüşdür. Həqiqətən, şeirin birinci misrasında Qara dənizi salamlamaqla kifayətlənərək («Görməyə geldik səni biz uzaq ölkələrdən, Aman ey Qara dəniz»),

Mir Cəlal şeirin on səkkiz sətirdən ibarət ekspozisiyada dənizin gözəlliyyindən deyil, böyük gəmilərin və kiçik qayıqların, iri və xırda baliqların məhviniə bais olan məkrindən söz açır.

Şeirin yenə də on səkkiz sətirlik ikinci hissəsində – kulminasiyasında-dənizin adındakı ekspressiyadan məharətlə yararlanaraq («fəqət ey geçə kimi keçmiş qara dəniz»), «Mustafa Sübhi» gəmisinin məhvindən üzək ağrısı ilə söz açır, füsunkar təbiətin onun diqqətini niyə cəlb etmədiyini açıqlayır («səni görmək odur ki, narahat etdi bizi»).

Müəllif əminliklə bildirir ki, belə qəzalar təkrarlanarsa, digər gəmilər üşyan edərlər («ta yaşayan «Sübhi»lər qoparacaqdır qiyam»).

Dörd misralıq ləkənə epiloqda Mir Cəlal «Mustafa Sübhi» gəmisinin yenə Qara dənizin sularında üzəcəyinə əminliyini bildirir.

Qeyri-adi silsilədə üçüncü olan «Anamın vəsiyyəti» şeiri də ekspozisiya, kulminasiya və epiloqu olmaqla eyni quruluşa malikdir. On sətirdən ibarət ekspozisiyada sadə xalq üçün ağır olan dövrdən bəhs edilir. Lirik qəhrəmanın ölüm ayağında olan altmış yaşı anası ona, bir tərəfdən, oxumağı, təhsil almağı («tələbə ol, tələbə, qır məktəbə»), digər tərəfdən isə inqilabi mübarizədə həlak olan atasının

işini davam etdirməyi («şəhid babanın bir cocugusən...  
baban gedən yolu, daha kayım addımla qətməlisən»)  
vəsiyyət edir.

Şeirin on altı sətirlik kulminasiyاسında təhsil alarkən  
lirik qəhrəmanın üzləşdiyi çətin anlardan, dini ehkamları və  
maneqləri dəf edərək, ictimai elmlərin əsaslarına necə  
iyiylanməsindən danışılır («səslər azaldı», «çinqırak çaldı»,  
«girdik sinifə»).

Cəmi beş sətirdən ibarət qısa epiloqda müəllif  
həmyaşlılarına, öz nəslinin nümayəndələrinə üz tutaraq,  
arzusunda olduqları ideoloji inqilabın gerçəkləşməsi üçün  
hər şey etmək lazımlılığını deyir («həyat daimi mübarizədər»).

Bizə ele gelir ki, ekspozisiyada əks olunan bu əhvalat  
müəyyən manada ədibin öz həyatından götürülmüşdür.  
Beləki 26 aprel 1908-ci ildə Təbrizin yaxınlığında yerləşən  
Əndəbil kəndində anadan olan Mir Cəlal 1918-ci ildə  
atası Əli bəylə və qardaşları Mir Cəlil və Mir Xəlil ilə birgə  
Azerbaycan Xalq Cümhuriyyətinin o dövrki paytaxtı olan  
Gəncə şəhərinə köçmüştür. Ölüm ayağında Əli bəy  
böyük övladlarına kiçik qardaşları Mir Cəlala səviyələ  
təhsil almağda yardımçı olmaq tapşırılmışdır.

Mir Cəlalin yuxarıda araşdırılan şeir silsiləsinə tanınmış  
rus tənqidçisi V.Q. Belinskinin bu səpkidən olan poetik  
əsərlərə verdiyi aşağıdakı xarakteristika tam uyğun gəlir: "tam  
təmiz, qarışdırılmamış nəşr; burada demək olar ki şeir yoxdur,  
halbuki belə əsərlər şeirlə yazılmışdır... "nəşr" deyəndə biz  
daxili poetik məzmunun zənginliyini nəzərdə tuturuz, fikrin  
yetkinliyini və mərdliyini, hissiyyətin gücünü, doğru əks  
olunan reallığı" (24, c. 523).

Mir Cəlalin bizə gelib çatan dördüncü şeiri – «Müxbir»  
- bir qədər fərqli quruluşa malikdir. Bunu iki cəhətlə izah  
etmək olar. Bunlardan biri ondan ibarətdir ki, şeirin çap  
olunduğu 1929-cu ildə sinfi mübarizənin kəskinliyi

yalnız yeni dövrün gündəlik həyatından söz açır. İkinci  
cəhət isə, güman ki, həmin dövrə müəllifin artıq şairlərin  
sırısını tərk edərək, nasılrlərə qoşulmaqdə qərarlı olması ilə  
bağlıdır. Fikrimizcə, şeirə onun poeziyası üçün səciyyəvi  
olan süjet elementlərinin daxil edilməsi ənənəsindən imtina  
da məhz buradan irəli gəlir. «Müxbir» şeirində, öz  
məqalələri ilə yeni həyat quruculuğuna öz töhfəsini verməyə  
cəhd göstərən, müasir dildə desək, sıravi qəzet müxbirinin  
gündəlik əmək həyatından bəhs edilir. Şeir hər biri müxbirin  
fəaliyyətinin bir cəhətindən bəhs edən dörd misralıq  
bəndlərdən ibarətdir. Belə ki, birinci bənddə müxbir  
«hərdən səssiz olur, deyir, düşünür, hərdən çöhrəsində  
bir sevinc doğar».

İkinci bənddə müxbirin çatışmazlıqlarla barışmama-  
sından ("gedər idarələrə", "gördüyü nöksanları yazar"),  
onları kəskin tənqidə məruz qoymasından danışılır ("tənqid  
odu vurub, yandırıb yaxar").

Üçüncü bənddə müxbirin təkcə qüsurları tənqid  
etməklə kifayətlənməyərək, həyatın müsbət cəhətlərini də  
qeyd etməli olduğu vurgulanır («sosializm elinin bir  
gözətcisi»).

Sonuncu bənd müxbirlərə – sovet hakimiyyətinin bu  
gənc nəzarətçilərinə mədhiyyə səciyyəsi daşıyır ("alqışlar,  
uğurlar sənə, nə mutlu Tarixə yaraşan adın var ki var!").

Beləliklə, Mir Cəlalin bizə məlum olan və XX əsrin 20-  
ci illərinin ikinci yarısında yazılış şeirlərini nəzərdən  
keçirdik. Süleyman Rüstəmin daha əvvəldə təqdim olunan  
şəhadətinə görə, Mir Cəlal yaradıcılığında yer almış məhəb-  
bət mövzulu şeirləri dövrümüzə qədər gəlib çatmayışdır.  
Bizə məlum olan şeirlər həm ruhuna, həm də məzmununa  
göre inqilabi şeirlərdir. Fikrimizcə, onlar qeyri-adi silsilə  
təşkil edir və bu silsilədə həmin inqilabilik ətraf həyatda  
artıq baş vermiş və baş vermekdə olan dəyişikliklərin  
pafoslu və ehtiraslı tərənnümündə öz əksini tapır. Mir  
Cəlalin şeirləri 1920-ci illərin sonu Azerbaycan poeziyası

üçün səciyyəvi olan axtarış və çırpıntıları eks etdirmişdir. Həmin dövrə milli poeziya sanki qoflat yuxusundan oyanaraq, keçmiş ədəbiyyatla bütün əlaqələri qırmış və ən yaxşı nümayəndələrinin timsalında irəliyə doğru böyük addımlar atmuşdı. Köhnə dönyanın, köhnəmiş, taqətdən düşmüş ədəbiyyatın məddahlarının bütün səyərinə baxmayaraq, həmin dövr Azərbaycan poeziyası yetkinləşir və möhkəmlənir, təkcə yeni, inqilabi mövzular və ideyalar deyil, arasında tonik və sərbəst şeirlər də yer aldığı yeni şeir formaları arayır və tapırı.

Fikrimizə, Mir Cəlalın dövrümüzə qədər cəlib çatan şeirlərinin üçündə yer alan və Azərbaycan poeziyasının haqqında danışlan dövrə aid digər nümunələrində rast gəlinməyən lirikanın süjetləşdirilməsi priyomu xüsusiət diqqətəlayiqdir.

Mir Cəlalin bu araşdırında nəzərdən keçirilən dörd şeiri, şübhəsiz, indi də, yeni qələmə alınmalarından 75 il keçəndən sonra da XX əsrin 20-ci illərinin ikinci yarısı Azərbaycan poeziyasının örnəkləri qismində diqqətəlayiqdir. Onlar o dövr Azərbaycan şairlərini ilgiləndirən problemləri qaldırmaq və onları həll etməyə cəhd göstərməklə yanaşı, haqqında danışlan dövr milli poeziyamızın mövzu və uslub axtarışlarını da eks etdirir. Bu şeirlər ilk dəfə çap olunduqdan sonra heç yerdə təkrar çap olunmadıqlarından (onlar klassikin 100 illiyi münasibətlə Azərbaycan və rus dillərində çapdan çıxan üç cildliklərində də yoxdur), işıq üzü gördükleri ərəb və o dövrün latin əlifbaları ilə çap olunan jurnallar isə müasir oxucular üçün, bir tərəfdən, o qədər də anlaşıqli olmadığı, digər tərəfdən, çətin tapıldığı üçün həmin şeirlərin tam mətnini bu broşurda yerləşdirmək qərarına gəldik.

1928-ci ildə milli ədəbiyyatımıza şair qismində qədəm qoyan Mir Cəlal artıq növbəti – 1929-cu ildə poeziyadan uzaqlaşaraq, yaradıcılıq fəaliyyətini nəşr, epik növə həsr etdi. Lakin onun sonrakı yaradıcılığı göstərdi ki, Mir Cəlal

bir daha şair qismində çıxış etməsə də, heç də poeziyadan intina etməmişdi. Buna Mir Cəlahın məşhurlaşlığı hər üç sahə – elm, yaradıcılıq və müəllimlik faaliyyəti də dəlalət edir.

Xatırladaq ki, alim kimi, Mir Cəlal dissertasiya mövzu olaraq XVI əsrin dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yaradıcılığına müraciət etmiş və «Füzulinin poetik xüsusiyyətləri» mövzusunda yazdığı dissertasiyasını uğurla müdafiə edərək, artıq 1940-ci ildə filologiya elmləri namizədi olmuşdu. Bundan başqa, Mir Cəlalin müxtəlif illərdə yazdığı ədəbi-tənqidi məqalələri alimin görkəmli şairlərin poeziyasına dair önəmli və maraqlı müşahidələrini eks etdirir (Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Abbas Səhhət, Mirzə Əkəkbər Sabir, Qasım bəy Zakir, İvan Krilov, Aleksandr Puşkin, Aleksandr Çavçavadze, Mixail Lermontov, Aleksey Kolsov, Nikolay Hekrasov, Vladimir Mayakovski).

Məşhur nəşr ustası olan Mir Cəlal bir sıra həkayələrinin, həmçinin romanlarının bir çox fəsillərinin epiqrafları kimi Azərbaycan şairlərinin misraları ilə yanaşı müxtəlif xalqları təmsil edən şairlərin yaradıcılığından xoşuna gələn misraları daxil etmişdir (Ovidi Nazon, Uilyam Şekspir, İoqan-Volfqanq Hete, İvan Krilov, Nikolay Nekrasov, Henri Heyne, Maksim Qorki, Nikolay Aseyev).

Bəzi keçmiş tələbələrinin dediklərinə görə, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində «Ədəbiyyat-şünaslığa giriş» fənnindən oxuduğu mühazirələrdə Mir Cəlal dünya ədəbiyyatından sevdiyi poetik misraları çox həvəslə söyləyirdi. Məsələn, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Əmirxan Xəlilovun xatırələrində aşağıdakılari oxuyuruq: «Şeirdən, sənətdən danışanda, həmişə ədəbiyyatın bəzi problemlərinə də toxunar, nəzəri məsələləri çox sadə bir tərzdə izah edərdi. Çok vaxt bizə bu fikri aşılıamağa çalışardı ki, ədəbiyyata təsadüfi qəlib çıxanlar gec-tez səhvini anlayıb uzaqlaşacaq və sevdiyi sənəti özü axtarır tapacaqdır. Bu

məsələni o, bədii sənətlə daha möhkəm bağlayar və istedadi əsas şərt hesab edərək S. Vurğundan, S. Rüstəmdən, M. Müşfiqdən misallar gətirərdi. Xüsusən məlum və məşhur bu beysi özünəməxsus tərzlə aramla təkrar etməyi xoşlayardı:

«Şairəm söyləyir yerindən duran,

Adamın üzündə həya qərəkdir» (18, s. 69).

Mir Cəlalın digər bir tələbəsi – filologiya elmləri doktoru İsmayılov Vəliyev həmin mühazirələri belə xatırlayır: «fikir döyüşünə, çılgınlığa ehtiyac qalmazdı, ona görə ki, o özü döyüşkən fikirlərdən, ədəbiyyatın gərgin edəbi mübəsələrindən xarakterik nümunələr gətirərdi. Bədii mübaliğədən, müqayisədən, satirik gülfüsəndən, onun növlərindən elə ustalıqla danışardı, elə misallar gətirərdi ki, hər şey sadəliklə yaddaşa köçürürlərdi.

Döyüdü yağış məni, döyüdü qar məni,


Minsəm, bir qarışqa aparar məni.

Bədii kiçiltməni izah edərkən Osman Sarıvelliidən gətirdiyi bu misali sonra xalq ədəbiyyatının zəngin materialları əsasında izah edərdi» (18, s. 36).

Beləliklə, ədəbiyyata şair qismində qədəm qoyan və şeirlərlə milli poeziya üçün yeni bir istiqamət açan Mir Cəlal tezliklə poeziyadan uzaqlaşsa da, bütün yaradıcılığı boyu həm nəşr əsərlərində, həm elmi və pedaqoji fəaliyyətində daim poeziyaya müraciət etmişdir.

Mir Cəlalin poetik tapıntıları müəyyən mənada katalizator rolunda çıxış edərək onun poeziyadan uzaqlaşış nəşrə gəlməsini təmin etmişlər.

Mir Cəlalin bizə gəlib çatan poetik irsi böyük olmasa da, o qədər orijinaldır ki, onun nə sovet, nə də postsovət dövrü Azərbaycan poeziyasında analoqu yoxdur.



## شمالدان شىس

آپرالىمۇز مناسبىلە

مەجبىتىن مزاىى كىيى قارالىقىدى،  
دەير قىبىمى دەير دىبورلا حىمارلابان جاتاوار گۈزلى قارالالار  
دانما آقىقىدى!..  
آقىقى، دەير  
زېنجىن

آشىلى آم ايلە بانان بوغازىمى سىلىر  
عىغۇرىتىم ازىزلىرىدى!  
سەبىھ عاچىزلىككى كىسىمىز افقلەرىنىدە سۆنور،  
وارلىقىبىك سوڭو كىيى قىبىم، تولگوچەسەنە دونور!..

اشتەندىككىم بىر سەن بوجالدى  
قىسى ياردى،  
قارالالارىتك يوزو ساراردى.  
قىرپلان زېنجىرىك تو كوللن باسى  
ـ كە نىركىيىنە، كە چىشىكچى جورۇك تەللەرى وار ايدى.  
توپۇغوما واردى.

بعن  
بىردىن

أىبىمەن دوتان بىر قۇرتىك سالامى ايلە دوزىلمىم  
دورددۇم.  
اوڭا يۇنلىقىم...  
ـ دورددۇم  
محبىتىمى ساران سىسى.  
سوردو آدىمى،  
سارىدەن قاتاندى:  
«قىزىل آقراپاچان!»، بازدى.  
مەجبىتى دىيىنەن ئازدى،

گەلدىم دىلە  
شەمالى گۆستەردى  
و، دىدى:  
دىكە:

ـ بۇ قاوغا آآ... سولاڭ قەۋەن... مەن  
شاتانى... بىرىرى... حرب اۇلووور...  
ايتىر... ئاسىپۇرۇ آآل لا  
اسالانق... جا آآن... بۇوو... بۇوورا...

شەمال،

اپتەرناسىپوتال  
اوردو سوتا قاۋوشۇم،  
آلـاـل دوتۇشۇم...  
سلامە سارىلدىق

ظۇر بايراغىنىڭ دالالى كولگەسى آتىنداد  
داشىق؛  
اقيقلىرى آشىق...  
آغىزير آدىسلاڭلا قوشۇق!..

جىشۇدق، أىرىشك قارنان بىنۇزاڭو (\*) سراپا لارىنا باشاشىدق!  
دورددۇق، تاقىم قۇمانداپلا؛  
سوڭ و قېر ايدىجىچى تەبىك وورددۇق...  
قارالالار يېڭىم سەرىلىدى؛  
قانادالارى كىرىلىدى،

آسکىلىك بىذى قات يېرىشك درېنلىكىت باندى،  
بۇرۇز آزىزىنىڭ حىلات ئەخانىزىمى باندى.

وورىلىدى:- kyidor  
ـ آكىلان يېنى ئەخىنچىلىك دىنلىك  
أسابىنى سارقىزىم بولو ايلە قورددۇق.  
باتاشىنى زەختەن بۇغۇرددۇق.

«مير جلال»  
(\*) چار حكىمەتىك اىكى باشلى قارالال ئۇرۇكىمى.

### 1. Şimaldan səs.

Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 8-ci ildönümüñə həsr edilmişdir.

Məhbəsim əbədiyyətin məzarı kibi qaranlıqdır,  
Dəmir qəfəsimi dəmir divarla hasarlayan canavar  
gözlü qartallar

Daima ayıqdi...

Ağır, dəmir

Zəncir

Atəşli ah ilə yanar boğazımı silir,  
Üzviyyətim əzilirdi!

Səsim acizliyin kimsəsiz üfüqlərində sönür,  
Varlığımin sonu kimi nəfəsim, ölgüncəsinə qonur!...

\* \* \*

Eşitmədiyim bir səs ucaldı

Qəfəsi yardı,

Qartalların üzü saraldi.

Qırılan zəncirin tökülən pası

- Ki, tərkibindəki çəmişin çürük təməlləri var idi.

Topuğuma vardı.

Mən

Birdən əlimdən tutan bir qutn salamı ilə düzəldim,

Duyurdum,

Ona yönəldim...

Mühitimi saran səs

Sordu adımı.

Sarıdı qanadımı

"Qızıl Azərbaycan!" yazdı.

Məhbəsimi dibindən qazdı.

Gəldim dilə

Şimalı göstərdi,

Bax, dedi:

Dinlə: bu qovğaaa... son ən qəhəti.

Şanlı... biiir... hərb oluuur...

İnter... nasyona...alla

İnsanlıq ... caaaan... buuu...duuurr!...

\* \* \*

Şimal

İnternasional

Ordusuna qovuşdum.

Əl-ələ tutuşdum....

Salama sarıldıq

Zəfər yarağının dalğalı kölgəsi altında –

Daşdıq:

Üfüqləri aşdıq...

Ağır addımlarla qonduq!..

Coşduq, ərzin qartal buynuzlu (\*) saraylarına  
yanaşdıq:

Durduq, taqım komandasıyla;

Son və qəhr edici təpik vurduq...

Qartallar gərildi,

Əskilik yeddi qat yerin dərinliyinə batdı,  
burjuaziyanın həyat mexanizmi yatdı.

Verildi: - KUDOK...

Ahilən yeni texnikalı dünyadan

Əsasını marksizm yolu ilə qurduq.

Yaşayışı zəhmətlə yoğurduq.

(\*) çar hökumətinin ikibaşlı qartal görkəmi – müəllifin  
qeydi (1).

maazif yolu

1928

میلادی ۱۹۲۸ میون ۱۸

من گورکت اور کے راحت اندی یہی۔  
ای لوگوںہ سوچوںہ، سالانہ قرا وہ  
پختنی بکا سلا۔ پختنی بکا سلا  
خداقدستگان اور الٰیک قرائدیت،  
اوسردیا وار دریک دینیں پر پر اقبالیہ،  
اوسلیز نہ کہ کوئی کہ مدد،  
اور وہ سعی اولانز پر کاغذ،  
او پر عمار تاریخ پشاپر خود ملہ،  
ڈیشان مصی، پر فوارا خدا پر قائم،  
اور تو آقی، پر مانی وہند کی رشدات،  
پو دیکھہ پر زمان فروادا جات فاض،  
مالارٹ ساپریف سالانہ جان کی پر گورنا  
انتشار وہ کار، پیلا جان مو ڈو گونا  
پاختما۔

مازن ۱۹۲۸



میلادی ۱۹۲۸ میون ۱۸


گورکہ گ کھلیک منی بید اوزان توکارہ من  
لعن ای قرا دیکیا و داتی گورکاہ من  
دوخاگا مخادرات، اوڑو گہم مخادرات،  
سالیکنک هاران شتمدن مظاہر،  
بیدر ایان نکار غرمه بنی سولہ،  
بے گی رنگدن بکلکی آج قیلکان،  
تریجھ ہو روٹھ چور، گی تو دلار،  
اوپور یہ دوٹو گک قیبل ٹھی اپورلا؛  
فرمان دوشاپلیہ میکلہ سانک وار،  
آنا۔ میرا بار مسی کی دلاران،  
ساحل قیچلا نہ گک خوبی جھان،  
ہل اجیسکہ گورکہ، فالسیں بیلا،  
او ننی۔ اوپنیلارا سوگرا دوشندر نور،  
ساحلہ کریق سوکاروں کوکنکس،  
قون۔ ٹک اور ہملا دادا فرمی فرخ کی،  
پاھلے اسٹاپیہ، دور پھلٹا بیعنی،  
ہیرا لیل اوزان گھمھر بین۔ بین۔  
قند ای کیہ کی کبھیں قرا دیکھا  
پر جانی آن خللاند منیز،  
پو سولو مذر، گہم، اپر جانش وار،  
ہر کسی اوسنا لان اور وہنل رونکارا،  
پو دیکھ۔ قند نظرلہ دوای،  
مسٹی میعنی، کلی پر عیین ہوں اولوی۔  
او پر۔ اپل۔ مرتیل بیزی فربنا خوش  
ماریتھق اسٹردی پر دھری فروہنی،  
قہ ایومنہ مقی اوتوا صحت ایزی

## 2. Dənizin cinayəti

Görməyə gəldik səni: biz uzaq ölkələrdən,  
Aman ey Qara dəniz! bu qanlı görkəmlə sən.  
Ruhları cəzb etməyə sanki yarandıq, əvət!  
Dalğanda nə şətarət.. özündə nə lətfəfət!...  
Sahilində bahardan nəşələnən "mələk"lər.  
Bağıraraq nəşələr, qürubə nəyni sölər.  
Sinəni zinətlədən yelkənlə ağı qayıqlar,  
Nazənincə, yürüşlə söhrəni nurlandırı.  
Otur pənbə döşündə qızıl taclıvapurlar;  
Qəhrəman donanmanın heykalidir sanki var.  
Ara- seyrəlbiyələr sübhə kimi daşaraq.  
Sahili qamçıclarla tökər xəfifcə ancaq.  
Tələ acırsın: kiçik, talesiz balıqlara,  
Oynaşib-oynaşırlar sonra düşürlər tora.  
Sahildə elektrik sütunlarının kölgəsi.  
Qat-qat ulu sularda qırmızı qırmac kimi.  
Səyyahlar ixtiyarsız, durur baxmağa bayığın...  
Səbrə dalır uzaqdan gələnlər yəqin-yəqin...  
Fəqət ey gecə kimi keşmiş qara dəniz,  
Bir cinayəti olan xatyırladıq səni biz.  
Bu süstlü mənzərənlə ağır cinayətin var,  
Hər kəs unutsa, lakin unutmaz proletar!..  
Bu dənizdə - qəlbimiz təəssüflərə doldu.  
"Müstafa Sübhi" aldi bir elcimiz yox oldu...  
O bir naşəli Şərqiñ qızıl firtına quşu.  
Sarsıtmaq istəyirdi həp zəncirli quruluşu.  
Qəlb evimizdə baqı onun məhəbbət izi.  
Səni görmək odur ki, narahat etdi bizi.  
Ey önemdə suçundan sallanan qara dərya.  
Yaxşı yadında saxla , yaxşı yadında saxla!  
Xarakteristikani öz əllərinlə qaraltdın,

Onsuz da var dərdinə dərin bir yara qatdın.  
O silinməz ləka ki, kölgəli sinəndədir,  
Unudulmaz Sübhıyə ölməz bir nişanədir.  
O bir məzar daşıdır, yaşayacaqdır müdam,  
Ta yaşayan "Sübhi" lər qoparacaqdır qiyam.  
Onun ayıq, pərəli üzündəki rəşadət.  
Bu dənizdə bir zaman qoparacaq qiyamət.  
Dalğaların sıvrılıb, saflanacaq ki, bir gün,  
İntizar ürəklərə yayılacaq sonda gün!

Batum. 18 iyun 1928-ci il (2)



Mir Celal

## Апамъп вәсійжеті.

Saralırqan 60 jılıq, nişaran qezleri.  
Hojatdan tok qezlerini iykar!  
Kaídträk, suzmuudu:  
Son naſası ile, elorqan, bogyk səsle  
Demlədi:— Talaba ol, teleba...  
Olır maqtəbə, fəkat... ynytmış son,  
Kızıl sakkalında məsləqələr dərqah Japan,  
Jaşlı salı, aili, cəalli, şəhid babanı  
Bir cöcrysan...  
Baban qeden joly, daha kajım addımıla qetmələson.

Səsler azaldı, çingirak çaldı...  
Qırğıq sıntı, içtimai müşahibə"  
Dərslimizdi:  
— Nə RYS, ERMƏNI, NƏDƏ İslAM VƏR\*,  
Ancak var.— Byreyj, proletar  
Əzən, əzələn, zəhmət, İslismar.  
— Tədaim ojandı, anam xatırlandı;  
Dinin "ədaləti": — İktisadi ihtijacdır.  
Riyahıllər: Ojezne kədər kabarılanan  
Zəhmət surularına mehtacdır.

Maddijət qudson quna silqələdi kafamı,  
Dyarak dusunməjə çokaldı, istaham  
Acıdı, enümde, inxlab, təsəvürlərin ləntəsi,  
Mədijətla doly kafamın qasası,  
Bənimşədim sırfi, mucadiləni  
Okydym by müadələni:—

"Hojat dajmı mubarəzədir".  
İçimda bir jurus, jaşılıq bilməjə  
Ojandı, çəkəlandı, "Ajıkl ol", deyə—deyə.  
Məsləqimden eştidim öyrəyliy bixitab—  
— Məfqyrəvi inxlab, Məfqyrəvi inxlab!

### 3. Anamın vəsiyyəti


Saralırqan 60 illik, niyaran gözləri,  
Həyatdan tox gözləri yuxarı,  
Qaldıraraq, süzmüşdü:  
Son nəfəsi ilə, elerqən, böyük səsilə  
Demişdi: Tələbə ol, tələbə...  
Qır məktəbə, fəqət... unutma sən,  
Qızıl sakkalında mələklər dərgah yaran,  
Yaşıl şallı, allı, cəlallı Ö şəhid babanın  
Bir çocugusan...  
Baban gedən yolu, daha kayım addımla qetməlisən.

Səslər azaldı, çin qırak çaldı...  
Qirdik sinifa. «İctimai müsahibə»  
Dərsimizdi:  
«Nə rus, erməni, nədə islam var»,  
Ancak var – Burjuy, proletar  
Əzən, əzilən, zəhmət, istismar.  
-Tədaim oyandı, annam xatrlandı.  
Dinin «ədaləti» iqtisadi ehtiyacdır.  
Ruhaniş: Gözünə qədər gabarlanan  
Zəhmət sürüllerinə möhtacdır.

Maddiyyət gündən günə silkələdi kafamı,  
Duyaraq düşünməyə çoxaldı istaham  
Açıldı önmədə inqilabi təsəvvürərin lentası,  
Maddiyyətlə dolu kafamın kasası.  
Mənimsədim sınıfı mücadiləni  
Oxudum bu müadəloni:

«Həyat dayımı mübarizədir».  
İçimdə bir yürüş, yaşayışı bilməyə  
Oyandı, çalxalandı «Ayış ol!» deyə-deyə.  
Məsləğimdən eşitdim gürültülü bir xıtab:  
Məfgürəvi inqlab, Məfgürəvi inqlab!

(3, s. 52)



## Muxbir.

Əlində kızıldan bir kələmi var,  
Masaja sejqənib hej..jazar-pyzar.  
Hərdən səssiz olyr, dajır, düşunur,  
Hərdən çəhrəsində bir sevinc doğar.

Bos vaktında qedər idarələrə  
Qərdüju nuksanı jazar dəftərə  
Kızıl nestər ilə qətidiji jərə,  
Tənqid ody vyryb, jandırar jakar.

Sosjalizm elinin bir qəzətçisi,  
Aləmə qəstərlər jakəni, pisi,  
Inklab javrysı, syra pərisi,  
Ahnında silinməz, ənlik bir vəkar.

Ej syra elinin qənc kontroly!  
Sən qı xoşbəxt oldyn, dyidyn by joly,  
Alqışlar, ugurlar sənə, nə myllı  
Tarixə jarasañ adın var qı var!

\*  
\* \*

## 4. Müxbir

Əlində qızıldan bir qələmi var,  
Masaya söykənib hey ... yazar-pozar.  
Hərdən səssiz olur, deyir, düşünür,  
Hərdən çöhrəsində bir sevinc doğar.

Bos vaxtında gedər idarələrə  
Gördüyü nöksanları yazar dəftərə  
Qızıl neşər ilə getdiyi yerə,  
Tənqid odu vurub, yandırar yaxar.

Sosializm elinin bir gözətçisi,  
Aləmə göstərir yaxşını, pisi,  
İnqilab yavrusu, şura pərisi,  
Ahnında silinməz, şanlı bir vəkar.

Ey şura elinin gənc kontrolu!  
Sən ki xoşbəxt oldun tutdun bu yolu,  
Alqışlar, ugurlar sənə, nə mutlu  
Tarixə yaraşan adın var ki var!

(3, s. 53)

## **Istifadə edilmiş ədəbiyyat:**

1. «Qızıl Gənclər» jurnalı, 1928, № 2, s. 13-14.
2. «Maarif yolu» jurnalı, 1928, № 9, s. 30-31.
3. «İlk addımlar» jurnalı, Gənclər, 1929, № 1, s. 52, 53.
4. Süleyman Rüstəm. Ələmdən nəşəyə. Müqəddimə. Bakı, 1927, s. 6.
5. Süleyman Rüstəm. Qızıl qələmin keçdiyi mübarizə yollar - «Inqilab və mədəniyyət» jurnalı, 1931, № 3-4, s. 21.
6. Səməd Vurğun. Vladimir Mayakovski və şeirimiz - «Ədəbiyyat qəzeti», 1950, 13 aprel.
7. Süleyman Rüstəm. Mayakovski Bakıda 1927-ci ildə - «Ədəbiyyat qəzeti» 26 aprel 1936 il.
8. C. Rustam. Маяковский с нами - газета «Вышка» от 19 июля 1953 года; Его же. Он в одном ряду с нами - газета «Бакинский рабочий» от 19 июля 1963 года. Его же. Памяти великого поэта - журнал «Литературный Азербайджан», 1963, № 7-8.
9. С. Вургун. Держа равнение на Маяковского - журнал «Дружба народов», 1950, кн. 6, с.111-116; Его же. Учитель молодых - газета «Правда» от 14 апреля 1963 года; Его же. Бессмертие - газета «Правда» от 14 апреля 1950 года; Səməd Vurğun. Mayakovski və poeziyamız - «Ədəbiyyat qəzeti» 15 aprel 1950-ci il.
10. Rəsul Rza. Vladimir Mayakovski - «Ədəbiyyat qəzeti» 14 aprel 1949-cu il; Yenə onun. Gənclərin sevimli şairi - «Azərbaycan gəncləri» qəzeti 13 aprel 1955-ci il; Rəsul Rza. Наш великий современник - газета «Бакинский рабочий» от 14 апреля 1955 года; Rəsul Rza. Zəmanəmizin ən istedadlı şairi - «Ədəbiyyat qəzeti» 26 aprel 1960-ci il; Yenə onun. Kommunizmin alovlu şairi -

«Kommunist» qəzeti 19 may 1963-cü il; Rəsul Rza. Дух новизны и поиска - газета «Бакинский рабочий» от 14 апреля 1955 года.

11. Mamed Rəhim. Встречи с Маяковским в Баку (воспоминания) - газета «Бакинский рабочий» от 19 июля 1953 года. M. Rəhim. Мерить по коммуне стихов сорта - «Литературная газета» от 12 апреля 1950 года; Məmməd Rahim. Mayakovski bizimlədir - «Ədəbiyyat qəzeti» 15 aprel 1950-ci il.
12. Osman Sarıvelli. Poeziyada vətəndaşlıq qururu - «Ədəbiyyat qəzeti» 22 iyun 1948-ci il; Yenə onun. Mayakovski ənənələrinin mənisi məyə yolları - «Ədəbiyyat ve incəsənət» qəzeti 16 aprel 1955-ci il.
13. Cəfər Xəndan. Mir Cəlal. Bakı, Bılık cəmiyyəti, 1958.
14. «Ədəbiyyat və incəsənət» qəzeti, 1958, 10 may.
15. Очертк истории азербайджанской советской литературы. Москва, издательство АН СССР, 1963.
16. Azərbaycan sovet ədəbiyyatı tarixi. 2 cilddə, c. 1. Bakı, Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, 1967.
17. Ağayev Əkbər. Əsrin tərənnümü. Bakı, Yaziçı, 1980.
18. Azərbaycan yazıçıları. Ensiklopedik məlumat kitabı. Tərtib edəni Teymur Əhmədov. Bakı, Önər nəşriyyatı, 1995.
19. Mir Cəlal müasirlərinin xatirələrində və yaradıcılığından örnekler. Bakı, Azərbaycan ensiklopediyası, 1998.
20. Mir Cəlal. Bibliografiya. Tərtibçi N.P. Nağıyeva. Bakı, M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası, 2006.
21. Müasir Azərbaycan ədəbiyyatı. 2 cilddə. Bakı, BDU nəşriyyatı, 2007, c. 1.

22. Yaziçi və zaman. Mir Cəlalın 100 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları. Bakı, BDU nəşriyyatı, 2008.
23. Ю.М. Лотман. Анализ поэтического текста. Структура стиха. Ленинград, Просвещение, 1972.
24. В.Г. Белинский. «Русская литература в 1842 году» - в его кн. Полное собрание сочинений в 13-ти томах, т. 6. Москва, издание АН СССР, 1955.
25. Mir Cəlal-100. Fotoalbum. Müqəddimənin müəllifi və tərtibçi Nərgiz Paşayeva. Bakı, 2008.



Soldan: Cabrayıł Əlsgərov, Mir Cəlal, Sabit Rəhman, Cəfər Xəndan, Məhribəhə xanım Hacıyeva, Aqil Hacıyev. 8 dekabr 1951-ci il. İlk dəfə çap olunur (müəllifin arxivindən)

Nəşriyyatın direktoru: Hüseyin Hacıyev  
Texniki redaktor: Raya Əliyeva  
Dizayn: Müşfiq Hacıyev  
Cildçi: Azad Həmzəyev  
Operator: Şəfiqə Abbasova  
Montajçı: Elmira İsmayılova

---

Çapa imzalanmış 19.01.2011-ci il  
Kağız formatı 60x84 1/16, çap vərəqi 2.5  
Sifariş 15. sayı 200, qiyməti sərbəst  
ADPU-nun mətbəəsi  
Bakı, Ü.Hacıbəyov küçəsi, 34  
Tel: 493-74-10

AzF-261271